



NƏCİBƏ İLKİN

"Azad Qələm" qəzetinin, "Ali Zya" jurnalının baş redaktoru,
AYB-nin, AJB-nin üzvü, Prezident təqaüdçüsü

TARİXİ QƏLƏBƏMİZİN ƏDƏBİ İRSİ

Naibə Yusifin "Gülün yarpıza dönsün" əsəri haqqında qeydlərim

Naibə Yusif ədəbiyyata şair kimi gəldi. Şeirlərdən, qəzəllərdən ibarət bir neçə kitabı oxucular tərəfindən böyük maraqla qarşılandı və sevildi. Lakin Naibə xanım tez bir zamanda nəsrə keçdi. Bu sahədə bir-birinin ardınca yazdığı üç roman onun məcrasına siğmayan coşqunluğundan xəbər verdi və mən bunu Azərbaycan ədəbiyyatının uğuru kimi qiymətləndirirəm. Naibə xanım dövrün şeire siğmayan əzablarını, ağrılarnı, qanlı tariximizin dünənini, bu gününü nəsrədə qələmə almaqla rahatlıq tapmaq, olayları gələcək nəsillərə ötürmək istədi. Ona elə gəldi ki, şeir və qəzəlləri ilə nə oxucu gözünü doydura, nə də öz yanın ürəyini soyuda bilər. Məhz bu səbəbdən o, sosial-ictimai yüklü, haqqın-ədalətin mizanında özünə yer tapa bilən "Tənha köç", "Zərbə", "Gülün yarpıza dönsün" əsərlərini sosial şəbəkədə hamının qarşısına çıxardı və çoxlu sayda oxucu sevgisi qazandı. Bu əsərlərin süjet xətti, obrazlılığı müxtəlif olsa da, mövzu baxımından tariximizin ayrı-ayrı ağrılarnı, acılarını özündə yaşadan acı reallıqlarla çox səsləşir. Doğrudur, tarixi əsərlər çox yazılıb. Amma çağdaş ədəbiyyatımızın bu gün ehtiyac duyduğu elə mövzular var ki, onları real həqiqətlərin kökündə aramaq və qələmə almaq hər yazıçının borcu olsa da, hünəri deyil. Bu mənada Naibə xanımın qələmə aldığı hər üç əsəri bugünkü ədəbiyyatımızın tarixi qələbələrindən hesab etmək olar.

Müəllifin haqqında danışacağım üçüncü əsəri "Gülün yarpıza dönsün..." romanıdır. Əsər Azərbayca-

nımızı "o taylı", "bu taylı" edən Xan Arazın təsviri ilə başlayır. Araz çayının ləngərlənə-ləngərlənə dalğalanması, sahil boyu uzanan sərhəd dirəklərinin göz dəğinə çevriləməsi, Xudafərin körpüsünə çirpilan dalğaların yatanları yuxudan oyatmaq istəyi müəllif qələminin kədərli naxışıyla elə bəzənib ki, neçə əsrdən bəri ürəyimizdə qaysaq tutmayan Təbriz yaraları yerindəcə qan verməyə başlayır. Təbriz - Azərbaycanımızın çıxarılmış ürəyi, sindirilmiş qolu... O Təbriz ki... Dəfələrlə əldən-əl keçib, gah Osmanlı, gah rus tapdağıni dadib, hər qarışına qanlı tarix yazılıb... O Təbriz ki... Bu gün fars şovinizminin siyasətinin qurbanına çevrilib... Sərhəd boyu sıralanmış tikanlı məftillər və bu tikanlı məftillərə baxaraq qəzəbini boğa bilməyən ləpələr... Neçə əsr bundan öncə sinəsi doğmalarının sinəsi kimi qana boyanan və bu qanlı sinəsini dalğaların qarşısına verən Xudafərin... Bu qanlı olaylar əsrlərin qan yaddasından qoparaq bir yazıçı qələminin süzgəcindən sizir və əsərin baş qəhrəmanı Muradxanın ürəyinə xəncər kimi saplanır. Arazın və Təbrizin ürək sızlədən ağrılıarı onun səsində tüğyan edən mahniyla şahə qalxır. O, bu səslə sanki Xudafərinin, Təbrizin yaralarına məlhəm olmaq istəyir... Mənim üçün bu səs susan Xudafərin, Təbriz yox, əslində bir-birindən ayrı düşən və bəlkə də, heç bir zaman birləşəcəyi mümkün olmayan doğmaların naləsidir, Xudafərinin yarasına çirpilan dalğaların ağısıdır. Amma yox, Xudafərin lal sükütyula da əzəmətlidir, məğ-

rurdur... O, ağrı çəkə-çəkə həsrətin bitəcəyi günü gözləyir. "Gülün yar-pıza dönsün, sona bülbüllər..."

Muradxanın səsi mənə Qədiri xatırladır... Bir anlıq Qədir Rüstəmovu dinləyirəm. O səsdəki eyhamları, iniltıləri, qınaqları, çağırışları, hə-rayları qeybdən gələn bir səs kimi anlayıram. Üzümü həmin səsə tutu-ram, suallarımı cavab istəyirəm: bizi belə yandırmaqla nəyin qəsdindəsən, hansı günahın sahibiyik ki, qəlbimizi aha, naleyə bükür, göyüm-göyüm göynədirsən? Nə üçün səndə bu qə-dər düyünləşmiş dərdlər var, ocaq-ocaq yanın, tüstülenən ağrılar var?! Bu səsin sahibi Qədirdir!!! Öz əsrini aşan Qədir... O, getdi, amma biz sağlığında onu olduğu kimi dərk edə bilmədik!

Əsərin qəhrəmanı da ecazkar səsi ilə qayaların, daşların köksünü qanadan, onların ağrısına layla deyən Muradxandır. Bu səsdən utanan, qırılan, sancıdan doğranan Araz hayqıraraq yox demək istəyir köləliyə, bu səddə, bu haqsız ayrılığa. Amma tikanlı məftilləri aşa bilmədiyi üçün sakitcə yatağında yırğalanır. Oxu-cu hiss edir ki, o, bir titrəyiş, təkana bənddir... Muradxanın yanıqlı səslə sal qayaları, dağları, daşları qu-caqlamaq həvəsi, doğmalarını görmək həsrəti resslərə vurduğu çəkicin cingiltili "nəğmə"si ilə hə-mahəngləşir, yatmış vicdanları oyanmağa çağırır. Bu "qo-şalaşan nəğmə" ətrafi büründükə qayaların altında sə-sin sehrinə dalan ağ örpekli qızı müəllif o qədər mə-harətlə verir ki, oxucu hər şeyi anlayır. Sevgi dolu qəlbində boğulan səsinin hıçkırtıları, həsrət burulğanında itib-batan məhəbbəti duyulmadığı üçün qızçıga-zın həmdəmi sal qayalar olur və sən dərindən köks ötürürsən. Muradxanın qızı, qızın isə bu səsin sahibi-nə vurğunluğu vaxtilə o taylı, bu taylı sevgilərin həs-rət naləsi idi ki, yenidən dilə gəlməşdi. Qızla ilk ta-nışlıq və bu sevgi məşəlinin çərşənbə tonqalı ilə alovlanması müəllif ideyası ilə bərabər, həm də adət-ənənəlirimiz, sərhədbilməz sevginin əbədi olduğunu işarədir. Müəllif yazır: "Bu tonqallar yüz yetmiş ildən artıq bir-birindən ayrı salınmış bir millətin ilk həmrəylik nişanı oldu. Hər iki sahildə yaşayanlar ton-qal ətrafında öüb-keçənlərdən söhbət açan babaların sözlərini su kimi içdilər". Bəli, yüz yetmiş il... Lakin həmin gecənin qara gəlməsi, İraq-İran mühəribəsinin başlanması, günahsız insanların qanının axıdılması bir çoxları kimi Könüllən də, Muradxanın da taleyinə acı möhürüni vurur. Axır çərşənbəsi qara gələn Könüllün hıçkırtıyla dediyi sözlər Muradxanın iliyinə işleyir:



"Həmin gün altmış beş ığidimizi kimlərinsə nəfsinə qurban verdik. So-nu görünməyən bu mənasız dava nə qədər sürəcək, bilmirəm". İran-İraq mühəribəsinin qurbanlarına rəhmət diləyən, bir-biri ilə əhd-peyman bağlayan sevgililər ayrılkən Murad-xan: "Sənə xəyanət etsəm, qəbrimin üstündə yarpız əkərsən", - deyir.

Əfqanıstanı hədəfə alan Qərbən çirkin siyasi oyunundan istifadə edən SSRİ dövləti əzilən xalqa "dəstək" adı ilə ölkə sərhədini pozanda əf-qanları "düşmən"lərdən qorumaq üçün candan keçməyə hazır olan əsgərlərdən biri də Muradxan id. Kobra ləqəbli sovet əsgərin ölümü səhnə-sində açıqlanan fikirlər bir çox mə-qamlara aydınlıq gətirir. Sovet əsgəri

adını daşımaqdan xəcalət çəkən Muradxan imperiya-nın türkü türklə, müsəlməni müsəlmanla üz-üzə qoy-maq kimi çirkin siyasetini anlayır və bu oyundan uzaq durmaq üçün hər an məqam axtarır. Ağır yaralananda əfqan qızın ondan ötrü etdiyi xahişə qarının: "Mənim balamı öldürən sovet əsgərini niyə sağlamalıyım?" - cavabı Muradxanı mənənə əzir, lakin həqiqətin qarşı-sında susmaqdan başqa əlacı olmur. Muradxanın "ölüm" xəbərini eşidən ana məzarda yatanın oğlu olmadığını duyur, hər gün onun yolunu gözləyir. Bu, ana müdrikliyinin, ana müqəddəsliyinin ən gözəl nü-munəsidir. Üç ildən çox yolunu gözlədiyi Muradxanın səsini eşitmək istəyi ilə hər gün səhənglə suya gedən Könüllün öz andına sadiqliyi azərbaycanlı qızının eti-barına işarədir. Lakin onu dəlicəsinə sevən başqa bir oğlana nişanlanması qızın narahat qəlbini dara çəkir. Vida üçün son dəfə sahilə gedən Könüllə elə gəlir ki, Muradxan Araz çayını keçərək ona yaxınlaşır. Sevgilisinə qovuşmaq istəyi onu sulara qərq edir...

Gözünü Dəmir adlı qoca bir balıqçının evində açan Könüllün dilinin tutulması, yaddaşının itməsi ona kim olduğunu unutdurur və bundan sonra qızın həyatına daha əzablı səhifələr yazılır. Bu isə süjet xəttinin şax-xələnməsinə və yeni hadisələrin inkişafına imkan ya-radr. Danışmayan, özü haqda heç kəsə məlumat verə bilməyən Könüllün Dəmir kişisinin evində uzun müddət yaşaması, ümidi üzülən valideynlərinin öz həyətlərin-də ona rəmzi qəbir düzəltməsi kimi ağırli epizodlar müəllif tərəfindən çox məharətlə qələmə alınmışdır. Dəmir kişisinin və Kəbuterin ölümü ilə bağlı cina-yətlərin açılması əsərin ən maraqlı, və yaddaşalan epi-zodlarındandır. Hadisələrin inkişafi yeni bir səmtə yön alanda oxucuya elə gəlir ki, əsər burdan başlayır. Amma yox, bu hadisələr də ya birbaşa, ya da dolayısı

yolla özü kimi arzuları da ikiyə bölülmüş Azərbaycanın taleyi ilə bağlıdır. Azərbaycan milisinin Dəmir kişini öldürən erməni Gümüşün izinə düşməsi, onun yeraltı lağımlar açan terrorçu erməni qruplaşmaları ilə birlikdə azərbaycalılara qarşı gizli məkrinin ifşası əsərin ən gərgin - kulminasiya nöqtəsidir. Bu məqam erməni vandalizminin Azərbaycan türklərinə növbəti xəyanətinin təsdiqi kimi diqqəti cəlb edir. Bir ucu Ermənistana, bir ucu Arazın o tayına gedib çıxan bu yeraltı tunellərdə gecələr "türk ovuna" çıxan erməni vəhşiliyinin əsl mahiyyəti uzun illərin acısı kimi nəzərə çarpdırılır. Orqan alverindən tutmuş narkotik maddələrin satışına qədər çirkəba batan bu məxluqların həyatda müqəddəs bir amala xidmət etmədiyinin şahidi olduqca onlara insan deməyə adamın dili gəlmir. Əsərdə əksini tapan yeraltı silah anbarları, tunellər erməni xislətinin uzun illərdən bəri üstüortülü cinayətlərindən xəbər verir.

Bir haşıyə çıxaraq qeyd edim ki, II Vətən müharibəsi zamanı həmin lağımların ordumuz tərəfindən aşkar olunması mənim üçün bir möcüzə oldu. Bu, müəllifin uzaqgörənliyinə, düşmənlərin çirkin əməllərinə bələd olduğuna bir işarədir. Çünkü əsl yazılılıq gerçəkliyin hər tərəfini görməyi bacarmaqdır. Tunelin divarlarındakı müxtəlif şərti işarələr, seyflərdə saxlanan rəsmi sənədlər, əyri-üyrü xətlərlə yazılmış şifrəli məktublar, xüsusi xəritələr, daşnak partiyasına aid döş nişanları, emblemlər, erməni terrorçularının sovet məkanından kənarda fəaliyyət göstərən şəxslərlə işbirliyi bir çox məqamalrı üzə çıxarıır. Bundan başqa, divar boyu düzülmüş xüsusi şkaflardakı pereparatlar, təbabətdə müxtəlif təyinatlar üzrə işlədilən qablar, üstündə müxtəlif qan qruplarının adı yazılmış içi dolu şüşələr, cərrahiyyədə işlədilən tibbi ləvazimatların təpiləsi bir çox qaranlıqlara aydınlıq gətirir. Bu işlə məşğul olan cinayətkarların "yuxarı"dan tapşırıq alması və himayə edilməsinin şərhə ehtiyacı yoxdur.

Əsərdə ən maraqlı epizodlardan biri Natella adlı erməni qızının azərbaycanlı oğlu ilə ailə qurmasıdır. Erməni məkri ortaya çıxanda gənc ailənin faciəsi başlayır. Qardaşı Arsen tərəfindən əkiz oğullarının qətlə yetirilməsi Natellada qardaşından, ata-anasından intiqam almaq hissini alovlandırır. Övlad itkisi ilə barışa bilməyən anada bu hiss çox təbii və güclü boyalarla əks etdirilib. Hər gün oğullarının məzarını ziyanət edən ana qisas almaq üçün planlar çizir və oğullarının qırx mərasimi verilən gün bu plan gerçəkləşir. Arsenin növbəti ovuna çevrilən Natelləni son anda Malik xilas edir. Birlikdə oğullarının qisasını alaraq geri dənən cütlüyün cinayətə qisasla cavabı oxucunu çox düşündürür və o dərk edir ki, bu, həqiqiliğə qarşı yönələn insanların faciəvi üşyanıdır. O baş qaldıranda insan günahkarları bağışlamaq hissini

unudur, qisasçılıq qırmızı bir xətt kimi onun ömür yoluna həkk olunur. Həyat yoldaşı Malikin quçağında can verən erməni qızı Natellanın: "Məni cüt məzarın ayağı altda dəfn edərsən, üstündə yarpızlar əkərsən... Xəyanətkarlığın rəmzi olan o yarpızlar məzarımdan boylanaraq məhz kəsdiyi duz-çörəyə qiymət verməyən mənim millətimə əbədi lənət oxuyacaq, gələcək nəsillərə əsl həqiqəti çatdıracaq", - deməsi bunun əyani sübutudur.

Qəribədir ki, müəllifin o biri əsərində də buna oxşar epizod vardır. Mənə elə gəlir ki, erməni qızlarının öz doğmalarına münasibətini əks etdirən bu epizodlar müəllifin qəddar düşmənimizin daxili eybəcərliyini açmaq, onların içindəki məkərli niyyəti oxucuya çatdırmaq istəyindən irəli gəlir. Müəllif erməni xislətinin ən eybəcər simasını türk qanlı nəvələrin qətli səhnəsi ilə üzə çıxarıır. Tapınacağı müqəddəs bir varlıq tapmayan Arakel və ailəsi türkə və türkçülüyə qarşı məkərli niyyətlərinə hər şeyi qurban etməyə hazır olduğunu əməlləri ilə sübut edirlər. Babası ilə söhbət zamanı ermənilərin səhv yolda olduğunu, Azərbaycan torpaqlarında məskunlaşdığını Elnurun dilindən vermək müəllifin gələcək nəsillərə mesajıdır. Ümumiyyətlə, əsərdə diqqəti çəkən bu epizodların hər biri erməni xislətinin eybəcər və çirkin qatlarını açan, onların şərəfsiz simalarını dəqiqliklə üzə çıxaran müəllifin qələbəsi sayılmalıdır.

Əfqanistan müharibəsi tam qurtarmamış Qarabağ münaqışosunun başlaması əsərin qəhrəmanı Muradxanı uzaq əllərdən Qarabağa gətirir. Onun ən qızığın nöqtələrdə düşmənlə mübarizəsi haqq savaşında Azərbaycanın qələbə çalacağına inam oyadır. Könülönlə qalması və Muradxanla birləşməsi oxucunu sevindirir. Hər iki sevgilinin at belində Xudafərinin ortasında birləşən əlləri o taylı-bu taylı Azərbaycanımızın simvolik qələbəsi kimi yaddaşlara hopur. Oxucu inanır ki, birləşən bu əller yaxın gələcəkdə əldə edəcəyimiz birliyin rəhnidir. Hər üç əsərdə Azərbaycana və Azərbaycan türklərinə qarşı rus şovinizminin riyakar və işgalçi siyaseti, erməni vandalizminin qəddarlığı və vəhşiliyi əsas süjet xəttidir. Müəllifin məharətlə tarixi gerçəkliyi özündə yaşıdan və obrazların dili ilə acı həqiqətlərə aydınlıq gətirən bu əsərləri elə başa düşürəm ki, ədəbi qələbəmizdir. Hər üç əsərin məhz bizim qələbəmizlə başa çatan sonluğu haqqın-həqiqətin qələbəsidir. Düşünürəm ki, bu əsərlərə filmlər çəkiləcək. Çəkdiyimiz faciələrin sonunda tarixi qələbəmizə açılan yollar əsərdə olduğu kimi həyatımızda da öz yerini alacaq. Çox gərgin və möhtəşəm əsərləri ilə bizə qələbəmizə, bütün Azərbaycan birliyinə inam aşılayan müəllif Naibə xanım Yusifə sonsuz təşəkkürümüzü bildirir, ədəbiyyatımıza daha böyük töhfələr vermək arzusuya ugurlar dileyirəm.